

# Qələmin gücü

*Xeyrəddin Qoca... Azərbaycan oxucusuna yaxşı tanış olan bir imza... Birçə əlavəm ola bilər ki, mən bu doğma imza sahibilə şəxsən tanış olmağınla da xoşhalam. Hər dəfə iş otağında, ən müxtalif tədbirlərdə olan görüşlərimizin, dadlı-duzlu söhbətlərimizin sonuna Bualonun bir məşhur kələm nöqtə qoyur: «Sizi təqnid edənlərə dost olun».*

Bualonun bu mətiqli kəlamını mən həm də cəmiyyətimiz, gerçek həyatımız üçün təkrarlayıram.

Eyni zamanda bilirəm ki, Xeyrəddin Qoca dərin görünmək üçün mücərrəd düşüncələrə qapılanlardan deyil. Gərək onunla necə varsansa elə - sadə, olduğun kimi danışasan. Təbiəti, xarakteri belədi. Və haqqına olaraq da xarakteri olmayan insanları bir əşya kimi qəbul edir.

Təbii ki, Xeyrəddin Qoca bütün səmiyyəti, qabarık xarakteri ilə həyat adəmid. Ancaq bütün fərdi keyfiyyətlərinin önündə onun ilk növbədə ədəbiyyat adəmi olması həqiqəti dayanır. Frans Kafka-nın fikirləri haradasa Xeyrəddin müəllimin ədəbiyyata olan münasibətinin şəkil-lənməsi kimidi: «Hərtərəfli inkişaf namına təqnid qiyətləndirən, bütün maneələrə rəğmən ictimai həyata hərtərəfli nüfuz edən, millətdə ruh yüksəkliyi yaranan müdrik başçıdır ədəbiyyat... Bütöv bir xalqın bəla ilə üz-üzə dayandığı bir anda xeyir verə biləcək qüvvələrin ümumi iş-

cəlb olunmasını, millətin diqqətini öz şəxsi problemlərindən daha yüksəkdə dayanan ümummilli məsələyə yönəldə bilən mahir siyasətçidir ədəbiyyat».

Elə bil ki, bu deyilənlər Xeyrəddin müəllimin ədəbi fəaliyyətini bir araya götürən seçilmiş əsərlərinə ön söz kimi yazılib. Doğrudan da onun qələmə aldıqları həmişə millətin diqqətini öz şəxsi problemlərindən daha yüksəkdə dayanan ümummilli məsələlərə yönəltməyə hesablanıb.

Xeyrəddin Qoca təbiətən lirik, daha çox da romantik xarakter daşıycısı olan bir qələm adamıdır. Ancaq ədəbi tərcüməyi-halından bəhs edənlər ondan C.Məmmədquluzadə, Ə.Haqverdiyev ənənələrinin köynəyindən çıxmış satirik yazıçı kimi bəhs edirlər. Bu, təbiidi. Yerə sığmayaqda göylər adamı olmaq düşüncəsinə hesablanmışların yer həqiqətlərinə olan fərqli münasibətini ironik, satirik ədəbiyyat müstəvisi qədər heç bir nəsnə bütün dolğunluğu ilə ifadə edə bilməz.

X.Qoca o yazıçılardandı ki, o, öz qələminin istiqamətverici satira gücü ilə oxucunu «irəliye, özü-özünə qələbə çalmaqla, yüksəkliyə qalxmağa çağırır».

Əslində, adına mədəniyyət və ədəbiyyat xadimi deyilən hər bir yaradıcı insan bu böyük çağırışın missionerləridi. Həqiqətən də «insan olmaq müalicə olunmayan ikilikdən əziyyət çəkmək deməkdir və yazıçılar bu zaman insanların müalicə-

sinə çalışırlar». Bu deyilənləri tərəddüs-süz-filansız Xeyrəddin Qocanın da yaradıcılığına, yazıçı məramına şamil etmək olar. Eyni dərəcədə də tərəddüs-süz-filansız demək olar ki, onun oxuculara və cəmiyyətə aşılamaq istədiyi başlıca fikir məşhur bir deyimlə həmahəngdi: «Qoy insan şükür etsin, həssas və xeyirxah olsun!».

Xeyrəddin Qoca obrazı mənim üçün sözsüz şəkil, şərhsiz yazı kimidir. Bu əziz adın arxasında dayanan şəxsi göz öünüə gətirsək, əlbəəl insanların ruhunu, düşüncəsini tam bir şəffaflıq aurası qapsayır - bütün səmimiyyəti təbiiliyi ilə bir arada. O, heç bir halda fərman imzalamır, əmr vermır... Sadəcə, problemi nişan verir, diqqəti yönəldir, düşünməyə vadar edir. Onun yazdıqları düşübünlərin dünyasına daha yaxın, iç-içədi.

Xeyrəddin Qocanın dəyərli yaradıcılığı və bənzərsiz şəxsiyyəti haqqında ulu öndər Heydər Əliyev də daxil olmaqla, mənim özümün də böyük saygı bəslədiyim xalq yazıçıları Anar, Elçin, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, akademik İsa Həbibbəyli, professorlar Pənah Xəlilov, Nizami Cəfərov və başqaları çox səmimi, ürəkdən gələn fikirlər söyləyiblər. Bu söylənənlər elə səmimi, obyektiv və işıqlıdır ki, əlavə şərhə, izaha, xüsusi bir yazı yazmağa da ehtiyac qalmır. Sadəcə, uzun illər mətbuat sahəsində çalışan insan kimi bir dəqiq müşahidəmi əlavə etmək istəyirəm ki, redaksiyaya ünvanlaşmış hər hansı bir yazı üzərində nana yarpağı kimi əsən, aqibətilə maraqlanan və son çap mərhələsinə qədər nigarançılığını gizlətməyən üç-dörd yazı-pozu əhli taniyıram ki, onlardan biri məhz Xeyrə-

din Qocadır. Sona, çap olunana qədər bədii mətnindəki ən adı sözün, mətbəbin işlənmə yerini, məna tutumunu götür-qoy etmək, onu təzələmək, dəqiqləşdirmək imkanını əldən verməmək onun sənət qarışındaki məsuliyyət, oxucuya, cəmiyyətə olan ehtiram duyusundan qaynaqlanır.

Bütün məqamlarda «Gerçəyi axtarmaq onu əldə etməkdən daha qiymətlidir» fikri X.Qocanın yaradıcılıq amalını əhatələməkdədi. Doğrudan da «həyatı yaşamağın iki yolu var; biri heç bir şey möcüzə deyilmiş, digəri hər şey möcüzə deyilmiş, digəri hər şey möcüzəymiş kimi yaşamaq». Bu fikir onun yaşam tərzini şərtləndirir; X.Qoca bir insan, ictimai xadim kimi də, əsərlərilə dövrün sosial, mədəni problemlərini hədəfə alan yazıçı kimi də hazır, hesablanmış münasibət qəliblərini qəbul edə bilməyən vətəndaşdır.

Öz gözüylə görən və öz ürəyilə hiss edə bilənlərin az qala tarixin görünməzliyinə gömülüyü çağdaş həyatın bütün arzuolunmazlıqlarını müasir dəyərlər və baxışlar prizmasından bir araya gətirərək «həmisinə birdən gülə bilmək» ustalığı X.Qocanın ən kiçik höcmli, miniatür janrıda qələmə aldığı yazılarında belə özünü apaydin bürüzə verir. Onun son dərəcə ince, zərif, eyni zamanda satirik qələmə diqqətə çatdırıldığı həyat və yaşam ştrixləri oxucuya çox zaman irihəcmli roman və povestlərin verə bilmədiyi impulsu verir; oxucu bu kiçik höcmli, ancaq həyatın o üzündən gələn hekayələri oxuduqca, demək olar ki, hər gün üzləşdiyi sosial-ictimai problemin hardan qaynaqlanmasının fərqinə varır...

SƏRVAZ